

Əlavə 1

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Mehriban Vəliyevanın**

**25 dekabr 2020-ci il tarixli əmri ilə
təsdiq edilmişdir.**

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin
VII-IX sinif şagirdləri arasında “Vətənin qəhrəman oğulları” adlı onlayn
videotəqdimat müsabiqəsinin**

ƏSASNAMƏSİ

I Müsabiqənin məqsədi

Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunu yüksəltmək, şagirdlərin tariximiz haqqında biliklərini möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedadla malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdir.

II Müsabiqənin şərtləri və keçirilmə qaydası

1. Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) tərəfindən İdarənin tabeliyində olan ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsinə həsr edilmiş onlayn videotəqdimat formasında keçirilir.

2. Müsabiqə iştirakçıları **“Vətənin qəhrəman oğulları”** başlığı altında 5 (beş) dəqiqədən çox olmamaq şərti ilə çıxış edə bilər.

3. Müsabiqəyə təqdim olunmuş təqdimatların qiymətləndirilməsi müsabiqənin təşkilat komitəsi tərəfindən seçilən, tanınmış mütəxəssislərdən ibarət münisflər heyəti tərəfindən həyata keçirilir.

4. Təqdimatlar aşağıdakı meyar üzrə qiymətləndiriləcəkdir:

4.1. Təqdimatın sərbəstliyi.

4.2. Təqdimatın lüğət ehtiyatının zənginliyi.

4.3. Çıxışın hərbi vətənpərvərliyi özündə ehtiva etməsi, eləcə də qələbə əzmini ifadə etməklə dolğun, əhatəli və təsirli olması.

4.4. İrəli sürülən fikirlərin faktlarla əsaslandırılması.

5. Hər iştirakçı müsabiqəyə yalnız 1 (bir) iş təqdim edə bilər.

6. Çıxışlar video formatında olmalıdır və iştirakçıların özləri (valideyn və ya qanuni nümayəndə) tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin **mk@baku.edu.gov.az** elektron poçt ünvanına **10 yanvar 2021-ci il tarixədək** göndərilə bilər. Videotəqdimat göndərilərkən müsabiqəyə qatılan şəxsin özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il), əlaqə nömrəsini (ev, mobil), oxuduğu müəssisəni və ya məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsini, bir ədəd fotosəkil) *doc faylında işə əlavə etməsi zəruridir.

III Müsabiqənin yekunu və qaliblərin mükafatlandırılması

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər - I yer, 2 nəfər - II yer, 3 nəfər - III yer) qalib hesab olunacaq. Qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Bundan əlavə 5 nəfərə isə fəal iştirakına görə tərifnamə veriləcək.